



Yeyin için amma israf eləməyin (Araf 31)
Banu Atabay'ın Mütevazı Lezzətlər® Azərəcə Yemək Tərifləri

Gül Şərbəti

Gül Şərbəti



4 Su stəkani qoxulu gül yarpağı
3 Su stəkani toz şəkər
4 Su stəkani su
1 Limonun suyu

- # Gül yarpaqları ayırd ediyər, yuyunur, suyu süzülər.
- # Təmizlənmiş gül yarpaqları alüminium olmayan bir qazana qoyular, üzərinə toz şəkər qatılar, yaxşıca ovulur.
- # Qazanın qapağı bağlı olaraq (heç açmadan) 2 gecə gözlədilər.
- # Müddətin sonunda istirahət edən yarpaqların üzərinə 4 su stəkani su əlavə olunur. Orta atəşdə bir iki daşam qaynadılar.
- # Ocaqdan alınır, incə süzgecdən keçirilər, gül yarpaqları atıldıqdan sonra, suyu təkrar ocağa qoyular, tündləşməyə başlayınca limon suyu qatılar, 5 dəqiqə daha qaynadılar, atəşdən alınır.
- # Şərbət soyuyunca qaba alınır. İkrəm ediləcəyi zaman 1 su stəkani soyuq su içinə 1 şorba qaşığı hazırlanan özdən qatılar, qarışdırılır.
- # Arzu edilsə üzərinə toz qərənfil, yağsız qovrulmuş badam, qovrulmuş suysam səpələ bilər.

Not: Yuyma əsnasında gül yarpaqları zədələnilmədən yuyunmalı, suda çox gözlədilməməlidir. Əksinə təqdirdə gülün qoxusu geder. səpələ bilər.